



Doğma, canım-varlığım qədr
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 180 (20.834)

26 sentyabr 2013-cü il, cümə axşamı

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakının Nizami rayonu ərazisində istifadəyə verilən 110/35/6 kv-luq 204 nömrəli yarımstansiya ilə tanış olmuşdur.

Dövlətimizin başçısı İlham Əliyev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiya yaradılan şəraitlə tanış oldu.

Prezident İlham Əliyev yarımstansiyada ulu öndər Heydər Əliyevin elektroenergetikanın inkişaf etdirilməsi istiqamətində göstərdiyi fəaliyyəti əks etdirən fotoşəxəyə baxdı.

“Bakielektrixəbəkə” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev yarımstansiyada görülmə işləri ilə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

İnşa olunan yarımstansiyaların əvvəlki vəziyyətindən və yenidənqurmada sonra yarımstansiyaların birləşmə sistemindən bəhs edən görüntülər nümayiş etdirildi.

Dövlətimizin başçısı Dispetçer İdarəetmə Mərkəzindən kompüter vasitəsilə yarımstansiyanı işə saldı.

Dövlətimizin başçısı yarımstansiyanın ayrı-ayrı sahələrində yaradılan şəraitlə yaxından tanış oldu.

Yarımstansiyada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.

“Bakielektrixəbəkə”nin kollektivi adından çıxış edən Baxış Babayev elektrik enerjisi sektorunda əldə olunan böyük uğurlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev bu sahənin daha da inkişaf etdirilməsi ilə bağlı gələcəkdə də ardıcıl tədbirlərin həyata keçiriləcəyini vurğuladı.



Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli 46-IV FR nömrəli Fərmanına uyğun olaraq **qərara alıram:**

1. Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

İdman sahəsində:

Murtuzov Rauf Mübariz oğlu – Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin şagirdi, Şahmat idman növü üzrə

Əliyev Tayfur Nəriman oğlu – Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin şagirdi, Boks və Kikboksinq idman növü üzrə

Musiqi sahəsində:

Həsənov Xəliq Nüsrət oğlu – Culfa Şəhər Uşaq Musiqi

Məktəbinin şagirdi, Xanəndəlik üzrə

2. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadların hər biri üçün 120 manat məbləğində xüsusi aylıq təqaüd müəyyən edilsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri

Vasif TALIBOV

Naxçıvan şəhəri, 25 sentyabr 2013-cü il

Şərur rayonunun Sərxanlı kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar Şərur rayonunun quruculuq xəritəsinin genişlənməsinə və kənd yaşayış

məntəqələrinin müasirləşməsinə səbəb olmuşdur. Son illər rayonun kəndlərində kompleks abadlıq-quruculuq işləri aparılmış, bu istiq-

mətdə həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmiş, Sərxanlı kəndində məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət

mərkəzləri üçün yeni binalar tikilmişdir.

Sentyabrın 25-də Sərxanlı kəndində inşa olunan sosial obyektlər istifadəyə verilmişdir.

Müasir tədris şəraiti Sərxanlı kənd tam orta məktəbinin uğurlarını artıracaq

Muxtar respublikamızda insan kapitalının formalaşdırılması prinsipinə əsaslanan təhsil islahatları tədrisin səviyyəsini yüksəltməklə yanaşı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsinə də səbəb olmuşdur. Bu gün şəhər, qəsəbə və kəndlərimizdə müasir məktəb binaları tikilir, təhsil infrastrukturunu müasirləşdirilir. Sərxanlı kənd tam orta məktəbinin binasında da lazımı tədris şəraiti yaradılmışdır.

Sentyabrın 25-də məktəb binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov açılış mərasimində iştirak etmişdir.

Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov demişdir ki, kənd yaşayış məntəqələrində aparılan geniş abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanır. Sərxanlı kəndində istifadəyə verilən yeni sosial obyektlər də sakinlərin rahatlığının təmin olunmasına xidmət edir. Qeyd olunmuşdur ki, son 10 ildə rayonda 34 məktəb binası inşa edilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Yaradılan şərait rayonda təhsilin inkişafına səbəb olmuşdur. İbrahim Məmmədov rayonun inkişafına göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Gülənbər Novruzova çıxış edərək demişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan təhsil strategiyası bu gün ölkəmizdə uğurla davam etdirilir. Sərxanlı kəndində müasir məktəb binasının tikintisi Azərbaycanın bugünkü inkişafının və təhsil quruculuğu istiqamətində görülən işlərin təzahürüdür. Məktəb binasında yaradılan şərait təhsilin səmərə və keyfiyyətini xeyli artıracaqdır. Ona görə də pedaqoji kollektiv üzərinə düşən vəzifənin öhdəsindən



layiqincə gəlməli, göstərilən qayğıya əməli işlə cavab verməlidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin *“Hər bir dövlət ağər istəyirsə ki, öz inkişafını təmin etsin, öz millətinin elmini dünya standartlarına çatdırsın, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına söz göstərməlidir”* fikrini xatırladaraq demişdir: “Ümummilli liderimizin bu tövsiyələri, müəyyənləşdirdiyi siyasi xətt ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə təhsil infrastrukturunu müasirləşdirilir. Azərbaycanda, eləcə də muxtar respublikamızda təhsil sahəsində görülən işlər, istifadəyə verilən müasir məktəb binaları bu sahəyə göstərilən dövlət

qayğısının təzahürüdür”.

Ali Məclisin Sədri demişdir: “Hər bir ölkənin inkişafı təhsildən başlayır. Təhsil ümumxalq işinə çevrilməli, cəmiyyət, dövlət, vətəndaşlar bu sahənin inkişafında yaxından iştirak etməlidir. Bu gün orta məktəblərdə təhsil alan gənclər bilikli və savadlı olmaqla yanaşı, öz qabiliyyətlərinə uyğun peşəyə də yiyələnəməli, onu dərinlən öyrənməlidirlər. Bu mənada təhsilin inkişafı həm də ölkənin, cəmiyyətin, xalqın inkişafı deməkdir”.

“Təhsil sistemi bu gün Azərbaycanda prioritet sahələrdən biridir. Tədrisin yüksək səviyyədə təşkili, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Sərxanlı kənd tam orta məktəbi də informasiya texnologiyaları ilə tam təmin olunmuş, müasir labora-

toriyalar yaradılmış, kitabxana istifadəyə verilmiş, tədrisin məzmun və keyfiyyətcə yeniləşməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün Sərxanlı kənd tam orta məktəbini bitirən hər bir şagird dünyanın istənilən xarici ölkəsində ali təhsil ala bilər. Çünki yaradılan şərait müasir təhsilin qarşısına qoyduğu tələblərin yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin Sədri demişdir: “Tədrisin səmərəli təşkili üçün məktəb və valideynlər birlikdə işləməlidirlər. Bu gün məktəbdə təhsil alan gənc gələcəkdə ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərəcəkdir. Ona görə də şagirdlər təhsilli, peşəyə sahib olan, intellektli, vətənpərvər böyüməlidirlər. Sərxanlı kənd tam orta məktəbinin bu sahədə uğurlu nailiyyətləri vardır. Bu da məktəb kollektivinin gərgin əməyinin nəticəsidir”.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, onlara tədrisdə uğurlar arzulamış, binanın açılışını bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan bina 234 şagird yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır.

Ali Məclisin Sədri məktəbə ilk dəfə qədəm qoyan birincilərin təhsil aldığı sinfə baxmış, onların dərş prosesi ilə maraqlanmışdır. Bildirilmişdir ki, bu il məktəbin birinci sinfinə 15 şagird qəbul olunmuşdur.

Kompüter otaqlarında 14 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə hər 6 şagirdə 1 kompüter düşür. Eyni zamanda məktəbin kitabxana fondu da zənginləşdirilmiş, fonda 7452 kitab verilmişdir.

Ardu 2-ci səhifədə



Muxtar respublikamızda şagirdlərin biliklərə daha dərinlən yiyələnmələri, dərslərin yüksək səviyyədə təşkili diqqət mərkəzində saxlanılır, təhsil müəssisələri yeni tədris vasitələri – elektron lövhələrə təmin olunurlar. Məktəb binasında da elektron lövhəli siniflər yaradılmış, dərslərin bu siniflərdə tədrisi təşkil olunmuşdur. Tədris prosesində əyani vasitələrdən və elektron dərsliklərdən geniş istifadə olunur.

Məktəbin kimya, biologiya və fizika laboratoriyalarında yaradılan şərait, quraşdırılan avadanlıqlar bu fənlər üzrə biliklərin daha dərinlən mənimsənilməsinə imkan verəcəkdir. Müəllimlərin Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunan təlim kurslarında iştirakı isə dəqiq fənlərin keyfiyyətli tədrisinə səbəb olmuşdur.

Məktəbin hərbi kabinetində və idman zalında yaradılan şərait şagirdlərin vətənpərvər, ilkin hərbi biliklərə malik və sağlam gənclik kimi böyüməsinə imkan verəcəkdir.

Müəllimlər otağında məktəbin pedaqoji



kollektivi ilə görüşən Ali Məclisin Sədri demişdir ki, Sərxanlı kəndində təhsilin inkişafı üçün hər cür şərait yaradılıb. 2012-

2013-cü dərslər ilində məktəbi bitirən məzunlardan 2-si ali məktəblərə, 2-si isə orta ixtisas məktəbinə qəbul olunmuşdur. Mək-

təbdə quraşdırılan müasir tədris avadanlıqları bundan sonra da şagirdlərin biliklərinin artırılmasına hərtərəfli köməklik göstərəcəkdir. Pedaqoji kollektiv uşaqların asudə vaxtlarının səmərəli təşkili, keçilən dərslərin məzmunca yenilənməsi sahəsində daim iş aparmalı, öz üzərlərində işləməlidirlər. Çünki yenilikçi, savadlı, öz üzərində işləyən müəllim təhsilli gəncliyin yetişməsində vacib şərtidir.

Məktəbin müəllimi Gülmay Mustafayeva bildirmişdir ki, Sərxanlı kəndində təhsilin inkişafı sahəsində görülən işlər kollektivi daha səylə çalışmağa ruhlandırır. Müəllimlər çalışır ki, yalnız savadlı və bilikli deyil, eyni zamanda ölkəmiz üçün faydalı vətəndaşlar yetişdirdirsinlər. Bunun üçün, ilk növbədə, təhsilə qayğı və diqqət lazımdır. Bu da muxtar respublikamızda vardır. Gülmay Mustafayeva yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.

Binada fərdi qazanxana quraşdırılmış, həyətə geniş abadlıq işləri aparılmış, açıq idman qurğuları qoyulmuşdur.

Sərxanlıda yeni kənd mərkəzi istifadəyə verilmişdir



Sentyabrın 25-də Sərxanlı Kənd Mərkəzinin açılışı olmuşdur.

Tədbirdə çıxış edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asəf Quliyev bildirmişdir ki, kənddə insanların sosial problemlərinin həlli, məşğulluğun təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən sosial obyektlər əhalinin rahatlığına xidmət edəcəkdir. Muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğıdan Sərxanlıya da pay düşmüşdür. Kənd fasiləsiz olaraq təbii qaz və elektrik enerjisi ilə təmin olunmuş, mənzillər telefonlaşdırılmışdır. Sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, əkinçiliyin və heyvandarlığın inkişafı üçün lazımı şərait yaradılır. Bu il sakinlərə 11 min manatdan artıq kredit verilmişdir. Yaradılan şərait əhalinin məskunlaşmasına da öz təsirini göstərmiş, son illər kənddə gənc ailələr tərəfindən 15 fərdi yaşayış evi tikilmişdir. Asəf Quliyev tikilənlərdən və qurulanlardan səmərəli istifadə edəcəklərini, sakinlərə nümunəvi xidmət göstərəcəklərini bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tədbir iştirakçılarını salamlamış, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Bu il Sərxanlı kəndində aparılan tikinti-quruculuq işləri kəndin abadlaşmasına, onun muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil olmasına səbəb olmuşdur. Həyata keçirilən bu tədbirlər ölkəmizin sosial-iqtisadi inkişafının göstəricisidir. Bu iqtisadi inkişaf

isə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Artıq Azərbaycanda dövlət-xalq birliyi, sabitlik mövcuddur. Düzgün siyasi xətt, dövlət-xalq birliyi və sabitlik isə ölkənin hərtərəfli inkişafında başlıca şərtidir”.

Ali Məclisin Sədri demişdir: “Bu gün ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, şəhər, qəsəbə və kəndlərdə müasir infrastruktur yaradılır, insanların sosial problemləri həll olunur. Sərxanlı kəndində də insanların yaşayışı, onların rifah halının yüksəldilməsi, sosial problemlərinin həll olunması diqqət mərkəzində saxlanılmış, kənddə yeni sosial obyektlər inşa olunmuşdur. Kənddə dövlət strukturları, xidmət sahələri üçün lazımı iş şəraiti yaradılmış, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti yüksəldilmişdir. Bununla yanaşı, gələcəkdə kənddə içməli su və kanalizasiya sistemləri də çəkiləcəkdir. Muxtar respublikanın kəndlərində həyata keçirilən bu cür kompleks tədbirlər kənd yaşayış məntəqələrinin inkişafına, şəhərlə kənd arasındakı fərqi aradan qaldırılmasına səbəb olmuşdur”.

Ali Məclisin Sədri göstərilən dövlət qayğısından səmərəli istifadə olunmasının vacibliyini bildirərək demişdir: “Sərxanlı kənd sakinləri qurulanları, yaradılanları qorumalı, dövlət tərəfindən verilən kreditlərdən səmərəli istifadə olunmalı, yaşıllıqlar artırılmalı, fərdi təsərrüfatlar genişləndirilməlidir. Dövlət qurumları kəndin abadlaşmasında, insanların problemlərinin vaxtılı-vaxtında həll olunmasında öz vəzifə



borclarını layiqincə yerinə yetirməlidirlər”.

Ali Məclisin Sədri bir daha sakinləri təbrik etmiş, onlara xoş gün və firavan həyat arzulamış, açılışı bildirən lenti kəsmişdir.

larında nümunəvi xidmət şəraiti yaradılmışdır. Məlumat verilmişdir ki, məntəqə Sərxanlı, Muğancıq-Müslüm və Muğancıq-Mehrab kəndlərini əhatə edir. Binada baytarlıq mən-



Müasir standartlara uyğun inşa edilən kənd mərkəzi iki mərtəbədən ibarətdir. Mərkəzdə 4 mindən artıq kitab fondu olan kitabxana, polis sahə və baytarlıq məntəqələri, eləcə də rabitə evi vardır. Rabitə evində poçt bölməsinin fəaliyyəti təşkil olunmuşdur. Həmçinin kənddə abunəçilərə yüksək səviyyədə telefon, video-telefon, İP televiziya, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir.

Polis sahə məntəqəsi üçün ayrılan iş otaq-

təqəsinin fəaliyyəti üçün də şərait yaradılmışdır. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olmuş, xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Binanın ikinci mərtəbəsində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi üçün iş otaqları ayrılmış, 70 yerlik tədbirlər zalı istifadəyə verilmişdir.

Ardı 3-cü səhifədə

Sərxaanlı kənd həkim ambulatoriyası müasir binada yerləşəcək



Milli səhiyyə sisteminin yaradılması və inkişafı hər bir dövlətin iqtisadi qüdrətinin və sosial siyasətin əsas göstəricisidir. Muxtar respublikamızda səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür. Sərxaanlı kəndində həkim ambulatoriyası üçün müasir binanın inşası bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.

Sentyabrın 25-də Sərxaanlı kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bütün yaşayış məntəqələrində, eləcə də kəndlərdə insanlara lazımi səviyyədə

tibbi xidmət göstərilir. Bu gün Sərxaanlı kəndində istifadəyə verilən həkim ambulatoriyasında hamilə qadınlara patronaj xidməti göstəriləcək, uşaqlar arasında peyvənd işi aparılacaq, tibb işçiləri kənddə gigiyenik qaydalara əməl edilməsini diqqətdə saxlayacaq, səhiyyə maarifi işi yüksəldiləcəkdir. Ambulatoriya üçün lazımi şatlar ayrılmış, müasir tibbi avadanlıqlar quraşdırılmışdır. Bu gün Naxçıvan Dövlət Universitetində, Naxçıvan Tibb Kollecinə hazırlanan ixtisaslı kadrlar imkan verəcəkdir ki, səhiyyə müəssisələri ali və orta ixtisaslı tibbi kadrlarla tam təmin olunsun”.

Ali Məclisin Sədri demişdir: “Ambulatoriyanın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün bilik və bacarıqlarını artırmalıdır. Rayon Mərkəzi Xəstə-

xanası ambulatoriyalarla, feldşer-mama məntəqələri ilə əlaqəli işləməli, həkimlərin peşə hazırlığı artırılmalı, bu məqsədlə kurslar təşkil olunmalıdır”.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

Həkim-ginekoloq Ofeliya Mehdiyeva ambulatoriyada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra həkim ambulatoriyasına baxış olmuşdur.

İki mərtəbədən ibarət olan binada stomatoloq üçün kabinə, palata, doğuş, peyvənd, aptek, ginekoloq və manipulyasiya otaqları yerləşir. Bildirilmişdir ki, bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir avadanlıqlar quraşdırılır, yüksək səviyyədə müayinə və

müalicə işləri aparılır. Həkim ambulatoriyası lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 9 tibb işçisi sakinlərə xidmət göstərir.

Qeyd olunmuşdur ki, son illər muxtar respublikada həyata keçirilən profilaktik və əks-epidemik tədbirlər nəticəsində ana və uşaq ölümü minimuma enmişdir. Eyni zamanda əhali arasında poliomielit, difteriya və malyariya kimi yoluxucu xəstəliklər qeydə alınmır. Sərxaanlı kənd həkim ambulatoriyasında yaradılan şərait də tibbi profilaktik tədbirlərin, uşaqlar arasında peyvənd işinin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir.

Həkim ambulatoriyasının həyatında abadlıq işləri aparılmışdır.

Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcəkdir



Sentyabrın 25-də Sərxaanlı kənd xidmət mərkəzinin açılışı olmuşdur.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları olmaqla, 2 mağaza yerləşir.

Bildirilmişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına lazımi dövlət dəstəyinin göstərilməsi yeni müəssisələrin yaradılmasına səbəb olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində yerli istehsalın həcmi artırılmış, daxili bazar keyfiyyətli məhsullarla təmin edilmişdir. Sərxaanlı kənd xidmət mərkəzində də muxtar respublikada, eləcə də Şərur rayonunda istehsal olunan keyfiyyətli məhsulların satışına üstünlük verilir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri Sərxaanlı kənd sakinləri ilə görüşmüşdür.

Kənd sakini Hətəm Hüseynov demişdir ki, Sərxaanlıda həyata keçirilən quruculuq tədbirləri insanların torpağa bağlılığını artırır, onların rahat yaşamalarına, təsərrüfat işləri ilə məşğul olmalarına şərait yaradır. Kənddə sakinlər müxtəlif təsərrüfat sahələri ilə məşğul olur, bol məhsul əldə edirlər. Bütün bunlar yaradılan şəraitin və göstərilən dövlət qayğısının nəticəsində mümkün olmuşdur. Qarşıdan prezident seçkiləri gəlir.

Sərxaanlı kəndinin əhalisi də prezident seçkilərində ölkəmizi, eləcə də muxtar respublikamızı tərəqqiyə qovuşduran ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini dəstəkləyəcəkdir.

Ali Məclisin Sədri tikilənləri, qurulanları çəkilon zəhmətin, göstərilən qayğının nəticəsi kimi dəyərləndirərək demişdir: “Sərxaanlı kəndində həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinə sədaqətin nəticəsidir. Bu siyasi

xəttin davam etdirilməsi ölkəmizin inkişafına, insanların rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Sərxaanlı kəndində 204 nəfər dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət formasında vəsait alır. Kənddə əhalinin məşğulluğu təmin olunmuş, sosial problemləri həll edilmişdir. Sakinlər yaradılanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişaf və tərəqqisinə öz töhfələrini verməlidirlər”.

* * *

Sərxaanlı kəndində abadlıq işləri də aparılmış, kənddaxili yollar təmir edilmiş, 2200 metr məsafəyə asfalt örtük salınmış, 3 su keçidi qoyulmuşdur. Kənddə rabitə xidmətinin səviyyəsini yüksəltmək məqsədilə 1600 metr fiber-optik, 1500 metr yeraltı və 6500 metr uzunluğunda yertüstü kabellər çəkilmişdir. Həmçinin 3500 metr elektrik xətti yenilənmiş, 1100 metr qaz xətti çəkilmiş, su arxları təmizlənmişdir.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**



Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyə gələn ATƏT-in müşahidə missiyasının rəhbəri Tana de Zuluetaanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan Ali Məclisin Sədri ölkəmizdə prezident seçkilərinə hazırlıq işlərinin aparıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, ATƏT-in müşahidə missiyası Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizə gəlmişdir. Ölkəmizdə, eləcə də muxtar respublikada müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri ATƏT-in müşahidə missiyasına işlərində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Tana de Zulueta Naxçıvan Muxtar Respublikasında ATƏT-in müşahidə missiyasının nümayəndələri üçün yaradılan şəraitdən razılığını bildirmiş, prezident seçkiləri zamanı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü qeyd etmişdir.

Görüşdə prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmışdır.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**



Serbiyanın səfiri ali təhsil ocağında

Serbiya Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Zoran Vayoviç Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinə gəlmiş, ali təhsil ocağının Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş lingvistik auditoriyaları, Tərcümə Tədris Mərkəzi, Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri, Diplomatika kabinəsi, Tələbə evi və qonaq evi, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuşdur.

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov məlumat vermişdir ki, 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universiteti möhkəm milli bünövrəyə malik, dövlətçilik təmayüllü, dünyaya inteqrasiya olunmuş müasir ali təhsil ocağıdır. Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısı sayəsində 108 hektarlıq universitet ərazisində hər cür imkanlara malik müasir tədris korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları ilə, müasir avadanlıqlarla təchiz edilmiş elektron auditoriyalar, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana fəaliyyət göstərir. Bildirilmişdir ki, universitet dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malikdir. Hazırda universitetdə 5000-dən yuxarı tələbə, o cümlədən 12 ölkənin 300 nəfərdən çox vətəndaşı ali təhsil alır.

Serbiyalı diplomat universitetin maddi-texniki bazasının, təhsilin və tədrisin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, bütün bunların onda xoş təəssürat yaratdığını bildirmişdir.

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən 2013-2014-cü ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədən irəli gələn

Qeyd edilmişdir ki, payız-qış mövsümündə nazirliyin tabeliyində qazanxanaların fasiləsiz işləməsi üçün elektrik enerjisi, təbii qaz və su ilə təchizata diqqət

minatı da vaxtında başa çatdırılmalıdır. Daxili intizam qaydaları diqqətdə saxlanılmalı, geyim formasına əməl olunmasına nəzarət gücləndirilməlidir.

Payız-qış mövsümünə hazırlığın vəziyyəti müzakirə olunub

vəzifələrin icrası ilə bağlı sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq bildirmişdir ki, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirədən irəli gələn vəzifələrin icrası vaxtında həyata keçirilməlidir.


artırılmalı, israfçılıq hallarına yol verilməməlidir. Qazanxanalar üçün avadanlıq ehtiyatı yaradılmalı, qış dövründə qazanxanalarda dayanmaların olmaması məqsədilə texniki nəzarət həyata keçirilməlidir. Penitensiar Xidmətdə cəza çəkən məhkumların və xidmət keçən əsgərlərin isti geyim və ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, ərzaq tədarük olunarkən, əsasən, yerli məhsullara üstünlük verilməlidir. Yanacaq tə-

Sonra Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin rəisi Qəzənfər Mahmudovun, mühafizə taborunun komandiri Rəşad Cəlilovun, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Şahin Təhməzovun görülməli işlərlə bağlı məruzələri dinlənilmişdir.

Sonda payız-qış mövsümü ilə bağlı nazirliyin tədbirlər planı təsdiq edilmişdir.

**Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti**

Yeni poçt markası satışa buraxılmışdır



Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişli ilə Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş poçt markası hazırlanaraq poçt tədavülünə buraxılmışdır. Üzərində Məmməd Arazın portreti əks olunmuş marka 20 min tirajla buraxılmışdır. Markanın nominal dəyəri 20 qəpikdir. Bundan

başqa, Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş suvenir bukleti və “Birinci gün” zərfi də hazırlanmışdır.

Qeyd edək ki, Məmməd Arazın müasir Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir. Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq,

vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.

Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuş, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir.

**Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin
mətbuat xidməti**

Peşəyönümü məşğələlərə start verilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin sentyabrın 23-dən etibarən Naxçıvan şəhərində təşkil etdiyi peşəyönümü məşğələlərin əsas məqsədi gənclərin seçiminə düzgün yol göstərməkdir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən peşəyönümü məşğələlərinə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin IX-XI sinif şagirdləri cəlb olunublar. Məşğələlərin dərs ilinin sonunadək davam etdirilməsi nəzərdə tutulub.

Ahıllar Əshabi-Kəhfi ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada ahılların sosial müdafiəsinin gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı olaraq, 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə sentyabrın 24-də sözügedən nazirliyə tabeli qurumlar olan əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial xidmət göstərilən 35 tənha ahılın “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə ziyarəti təşkil edilib. Əshabi-Kəhf ziyarət edən tənha ahıllara qurban payları təqdim olunub, həmçinin onlar üçün çay süfrəsi təşkil edilib. Ziyarətgahdan xoş ovqatla ayrılan ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

**Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin
mətbuat xidməti**



Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionun-

Naxçıvan şəhər birinciliyi keçirilib

da “Heydər Əliyev ili” ilə əlaqədar Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında yüngül atletika üzrə birincilik keçirilib. Birincilik-

də 17 komandada 150-dən çox məktəbli mübarizə aparıb. Yarış oğlanlar arasında 100, 200, 400, 800, 1500, qızlar arasında isə 100, 200, 400, 800, 1000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışda Naxçıvan şəhər

9 nömrəli tam orta məktəbin komandası birinciliyin qalibi olub. Naxçıvan şəhər 3 və 16 nömrəli tam orta məktəblərin komandaları isə ikinci və üçüncü yerlərə layiq görüldülər.

Qalib komandalara Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının hədiyyələri, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

**Naxçıvan Muxtar Respublikası
Yüngül Atletika Federasiyası**

Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkilatçılığı ilə ahıl əlillər arasında şahmat, dama və nərd üzrə muxtar respublika birinciliyi keçirilib.

Ahıl əlillər arasında yarış

Yarış başlanmadan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzəraliyev çıxış edərək ahıl idmançılara uğurlar diləyiblər. Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 30 nəfər

ahılın iştirakı ilə keçirilən yarışın məqsədi əlil ahılların asudə vaxtının səmərəli təşkil edilməsi idi. Sonda şahmat üzrə İsrəfil Hüseynli (Culfa) birinci, Əsədulla İsmayilov (Ordubad) ikinci, Cəlal Fətullayev (Babək) üçüncü; nərd üzrə Elxan Süleymanov

(Naxçıvan) birinci, Hüseyn Abbasov (Naxçıvan) ikinci, Bayram Məmmədov (Şəur) üçüncü; dama üzrə Vahid Məmmədov (Naxçıvan) birinci, Fərhad Talıbov (Naxçıvan) ikinci, Vəqif Sadiqov (Ordubad) üçüncü yerlərə layiq görüldülər.

**Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti**



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.
Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılır

Nömrəyə məsul: Səbuhi Hüseynov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 869